


L.I.VƏLİYEVA  
İ.N.ƏLİYEVA

*MOLEKULLARIN QURULUŞ  
VƏ XASSƏLƏRİ  
(AMİN TURŞULARI,  
PEPTİDLƏR VƏ ZÜLALLAR)*



*B A K I – 2 0 0 6*

*L.I.VƏLİYEVƏ  
İ.N.ƏLİYEVƏ*

***MOLEKULLARIN QURULUŞ  
VƏ XASSƏLƏRİ  
(AMİN TURŞULARI,  
PEPTİDLƏR VƏ ZÜLLALLAR)***

**Ali məktəb tələbələri üçün dərslik**

Azərbaycan Respublikası Təhsil Nazirliyinin  
25 oktyabr 2006-ci il tarixli 766 sayılı əmri ilə  
çap edilməsi tövsiyyə olunmuşdur

**B A K I – 2 0 0 6**

*Elmi redaktoru:* fizika-riyaziyyat elmləri doktoru,  
professor N.M.QOCAYEV

*Rəyçilər:* biologiya elmləri namizədi,  
dosent X.D.Abdullayev

kimya elmləri doktoru,  
professor A.U.Mahmudov

*Bu kitab universitetlərin biologiya, kimya və fizika fakültələrinin biofizika, biokimya və kimyəvi fizika ixtisası üzrə ixtisaslaşmış bakalavr və magistrleri üçün nəzərdə tutulmuş və həmin fakültələrin programı əsasında yazılmışdır.*

*L.İ.Vəliyeva  
İ.N.Əliyeva*

# **M Ü Ö L L İ F L Ö R D Ö N**

## **ÖN SÖZ**

*Biofizika və biokimya – canlı hüceyrə, toxumalar və nəhayət bütöv orqanizmdə baş verən fiziki-kimyəvi və kimyəvi-fiziki prosesləri öyrənir. Bu elm sahələrinin hər ikisi müəyyən mənada gəncdir. Canlı hüceyrə və toxumalarda baş verən mürəkkəb proseslərin fiziki və fiziki-kimyəvi üsullarla tədqiqinə dair bəzi məlumatlara təxminən 300-il bundan əvvəl aparılmış tədqiqat işlərində rast gəlməyimizə baxmayaraq, bir elm sahəsi kimi biofizika və biokimya yalnız XX əsrin ortalarında daha sürətlə ikinşaf etməyə başlamışdır.*

*Müasir biofizika və biokimya elmləri fizika, kimya, riyaziyyat və biologiya elmlərinin mütərəqqi üsul və nailiyyətlərinindən birgə istifadə edərək inkişaf edir. Bu elm sahələrinin qarşısında duran ən ümdə məsələlərdən biri canlı sistemi təşkil edən yüksəkmolekullu birləşmələrin quruluşlarını, çevrilmələrini və eləcə də fiziki-kimyəvi xassələrini öyrənməkdən ibarətdir. Bu cəhətdən nuklein turşuları, züləllər, amin turşuları, mürəkkəb karbohidratlı birləşmələr və s. həmişə diqqət mərkəzindədir.*

*Oxuculara təqdim olunan bu kitabda amin turşuları, peptidlər və züləllər haqqında məlumat verilmişdir. Əminik ki, bu kitab biofizika və biokimya sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün köməkçi vəsaitə çevriləcək və hər bir mütəxəssis bu kitabda onu maraqlandıran bir çox suallara cavab tapa biləcəkdir.*

## MÜNDƏRİCAT

	səh.
ÖN SÖZ .....	5
GİRİŞ .....	6
<b>I. AMİN TUŞULARI .....</b>	<b>8</b>
1.1. Amin turşuları nədir?	8
1.2. Canlı orqanizmlərin inkişafında amin turşularının rolu .....	10
1.3. Amin turşularının nomenklaturası .....	11
1.4. Amin turşularının təsnifatı .....	14
1.5. Proteinogen və qeyri-proteinogen amin turşuları .....	29
1.6. Amin turşularının konfiqurasiyası .....	34
1.7. Amin turşularının optik aktivliyi .....	38
1.8. Amin turşularının həll olması və turşu-əsas xüsusmyyətləri.....	42
1.9. Amin turşularının udma spektrləri.....	45
1.10. Amin turşularının alınması.....	50
I ƏLAVƏ. Amin turşularının kimyəvi quruluşları.....	53
II ƏLAVƏ. Amin turşularının fəza quruluşları.....	54
III ƏLAVƏ. Amin turşularının yan zəncirləri .....	60
IV ƏLAVƏ. Amin turşularının polyarlığa görə qruplaşmaları.....	61
<b>II. PEPTİDLƏR VƏ ZÜLLALLAR .....</b>	<b>62</b>
2.1. Peptidlər nədir? Onların quruluşları .....	62
2.2. Peptidlərin nomenklaturası və təsnifatı .....	68
2.3. Təbii peptidlər və onların sintezi.....	71
2.4. Zülallar haqqında tarixi məlumat .....	77
2.5. Zülalların fiziki - kimyəvi xassələri .....	79
2.6. Zülalların molekulyar kütləsi .....	88
2.7. Zülalların orqanizmdə rolü .....	90
İstifadə olunan ədəbiyyat .....	95